

Buraxılışın əsas xəbərləri:

- **Asan imza yenilənmişdir**
- **Elektron imza və elektron sənədləşmə haqqında Qanuna dəyişikliklər edilmişdir**
- **Cinayət Məcəlləsinə dəyişiklik edilmişdir**
- **Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları təsdiq edilmişdir**
- **Milli yol xəritələrinin təsdiq edilməsi barədə Prezident Fərmanı**



Burada əks olunan məlumatlarla bağlı hər hansı bir sual yaranarsa, Marketing və Kommunikasiya məsələləri üzrə Menecer Aysel Süleymanova ilə əlaqə saxlaya bilərsiniz.

aysel.suleymanova@az.pwc.com

PwC Azərbaycan

Landmark Ofis Plaza III, 12-ci mərtəbə
90A Nizami küçəsi
Bakı AZ1010, Azərbaycan

Tel: +994 12 497 2515
Faks: +994 12 497 7411

www.pwc.com/az

© 2017 PwC. Bu xəbərdə əks olunan informasiya yalnız ümumi məlumat xarakteri daşıyır və hərtərəfli hüquqi analiz təşkil etmir. Məlumatların dəqiqliyinə və tamlığına dair heç bir zəmanət verilmir. Hər hansı bir nəticəyə gəlib onu tətbiq etməzdən (və ya etməməzdən) əvvəl oxucular öz spesifik məsələləri üzrə mütəxəssislərin məsləhətini almalıdırlar. Oxucuların bu xəbərlərdəki məlumata əsaslanıb hər hansı bir nəticəyə gəlib onu tətbiq etmələrinə və ya hər hansı vacib məqamı nəzərdən qaçırmalarına görə biz heç bir məsuliyyət daşırıq.

Asan imza yenilənmişdir

Asan imza (gücləndirilmiş mobil imza xidməti) www.azexport.az portal ilə birləşdirilmişdir. Bu yenilik öz məhsul və xidmətlərini www.azexport.az internet saytında qeydiyyatdan keçirmək istəyən iş adamları üçün geniş imkanlar yaradır. Asan imza sahibləri bu səhifədən əlavə qeydiyyatdan keçmədən istifadə edə biləcəklər.

Elektron imza və elektron sənədləşmə haqqında Qanuna dəyişikliklər edilmişdir

Dəyişikliyə əsasən, elektron imza sertifikatı, həmçinin, şəxsiyyət vəsiqəsinin fərdiləşdirilməsi zamanı müvafiq icra hakimiyyəti orqanının sertifikat sorğusu əsasında da verilə bilər (dəyişikliyə əvvəl elektron imza sertifikatı yalnız yazılı müqavilə əsasında verilə bilərdi).

Cinayət Məcəlləsinə dəyişiklik edilmişdir

Dəyişiklik qiymətli kağızlar sahəsində törədilən cinayətlərin daha dəqiq təhrifini verir. Qiymətli kağızların

emissiya prospektinə (informasiya memorandumuna) bilə-bilə yanlış, yaxud təhrif edilmiş məlumatların daxil edilməsi, həmçinin bilə-bilə yanlış, yaxud təhrif edilmiş məlumatları özündə əks etdirən emissiya prospektinin (informasiya memorandumunun) təsdiq edilməsi və ya bilə-bilə yanlış, yaxud təhrif edilmiş məlumatları özündə əks etdirən qiymətli kağızların emissiyası və ya kütləvi təklifinin yekunları haqqında hesabatın təsdiq edilməsi xeyli miqdarda ziyan vurduqda cinayət məsuliyyətinə cəlb olunur.

Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları təsdiq edilmişdir

Qaydalara əsasən, qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Bu zaman ödənişin aparıldığı gündən 180 (yüz səksən) gün müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənəd banka təqdim olunmalıdır.

PwC Azerbaijan Times

1 sayılı Buraxılış

Öks halda, şirkət ödənilmiş məbləğin 20-30 % məbləğində cərimələnəcək.

Milli yol xəritələrinin təsdiq edilməsi barədə Prezident Fərmanı

35-ci buraxılışımızda deyildiyi kimi, qeyri-neft sektoru iqtisadi siyasətin əsas istiqamətidir. Bunu nəzərə alaraq, Prezident tərəfindən aşağıdakı strateji yol xəritələri təsdiqlənmişdir:

1) Logistika və ticarətin inkişafına dair strateji yol xəritəsi

Strateji yol xəritəsinin əsas məqsədi ölkəni regionda infrastrukturun inkişafı vasitəsi ilə logistika və ticarət sərmayələri perspektivi baxımından 2025-ci ilədək daha cəlbedici etməkdir.

Bu məqsədə çatmaq üçün 2016-2025-ci illər üçün 3 istiqamət müəyyənləşdirilmişdir:

- Azərbaycan üzrə gedən ticarət dövriyyəsinin qaldırılması üçün əlverişli mühitin yaradılması;
- logistika və ticarət məqsədlərinin yeridilməsi üçün mexanizmin yaradılması;
- tranzit ticarətdən daha artıq əlavə dəyərin əldə edilməsi.

Sənədə əsasən, dəniz üzrə daşınmada Azərbaycanın hissəsinin artırılması planlaşdırılır:

- Orta Asiya və Qara dəniz marşrutu üzrə 40%;
- Orta Asiya və Avropa marşrutu üzrə 25%;
- Çin və Avropa marşrutu üzrə 3%;
- Rusiya və İran marşrutu üzrə 40%;
- İran və Qara dəniz marşrutu üzrə 25%.

2) Telekommunikasiya və informasiya texnologiyalarının inkişafına dair strateji yol xəritəsi

Strateji yol xəritəsinin əsas məqsədi dövlət sektorunun effektiv fəaliyyətinin təmin edilməsi, iqtisadiyyatın elektronlaşdırılması və İKT sektorunun potensialının artırılması üçün İKT infrastrukturunun inkişafını təmin etməkdir. Əlavə olaraq, strateji məqsədlər aşağıdakıları əhatə edir:

- İKT strukturunun və idarəçiliyin dövlət

nəzarətinin inkişaf etdirilməsi vasitəsi ilə təkmilləşdirilməsi;

- genişzolaqlı internet xidmətlərinin əhatəsinin İKT tətbiqi məqsədi ilə genişləndirilməsi;

Bundan əlavə, telekommunikasiya bazarını tənzimləyəcək, bazarın inkişafına, bazar iştirakçılarının sayının müəyyənləşdirilməsinə nəzarət edəcək və aşağıdakı funksiyaları yerinə yetirəcək orqanın yaradılması nəzərdə tutulur

- lisenziyaların verilməsi;
- milli tezlik spektrinin şəffaf bölüşdürülməsi;
- bazar iştirakçlarına ədədi mənbələrin təyin edilməsi;
- operatorlar arasında nömrələrin çətdirilməsi.